

## TƏSVİRİ

Bu cür [çay fiksasiya qovurma maşını](#) müxtəlif növ çayların bərkidilməsi və qurudulması üçün uyğundur. Bir maşın iki məqsəd üçün istifadə edilə bilər. Bu maşınla işlədikdən sonra çay yarpaqları parlaq rənglərə, zəngin aromalara və sıxlığa malikdir.

Bu maşın odun kömürü və ya istiləşmə üçün qranul yanacağı seçə bilən odun kömür istiliyindən istifadə edir.

Materialın qiyməti aşağıdır və əldə etmək asandır. Uzaq bölgələrdəki çay bağlarında istifadə üçün uyğundur. 6 mm qalınlığında bir polad təbəqə ilə temperatur sabitdir və istilik itkisi azdır. Vahid, eyni keyfiyyət, daha çox ətir!

## TƏTBİQ

[Çay Qovurma Qurutma Maşını](#) qara / yaşıl / oolong / ağ / qaranlıq / bitki çayı emal etmək üçün uyğundur, yuxarıda göstərilən çay istehsalı üçün lazım olan iş vaxtıdır.

Çay növü	Sabitləmə müddəti	Qurutma vaxtı
Qara çay	/	15-30 dəqiqə
Yaşıl çay	4-6 dəqiqə	15-30 dəqiqə
Oolong Çayı	4-6 dəqiqə	15-30 dəqiqə
Bitki mənşəli çay	4-6 dəqiqə	15-30 dəqiqə

Yuxarıdakı məlumatlar yalnız istinad üçündür və xüsusi işləmə müddəti faktiki vəziyyətə görə təyin olunmalıdır.

## TƏSVİRİ

**Assistant**  
...Delix Tea Machine

1. 茶叶烘干机

# Tea Roasting Drying Machine DL-6CSTP-CM90

Voltage: 220V / 380V  
Heating Type: Wood  
Drum Diameter: 90 cm  
Drum Length: 100 cm  
For Green/Black Tea



Capacity 20 kg per batch  
Roasting And Drying Function  
6 mm Thicker Steel Board **L:200cm W:110cm H:184cm**

Website: [delijx.com](http://delijx.com) Email: [info@delijx.com](mailto:info@delijx.com)  
WhatsApp/ WeChat/ Tel: 0086-18120033767

[Çay Qovurma Qurutma Maşını](#) spesifikasiyalar siyahısı:

Model	DL-6CSTP-CM90	
Ölçü	2100 × 1100 × 1840 mm	
Gərginlik	220V / 380V	
Daxili tamburun diametri	900 mm	
Daxili tamburun uzunluğu	1000 mm	
Sürücü motor	Güc	0.75 kVt
	Sürət	1400 rpm
	Gərginlik	220V / 380V
Egzoz mühərriki	Güc	0.18 kVt
	Sürət	1400 rpm
	Gərginlik	220V / 380V

Üfleyici motor	Güc	0.15 kVt
	Sürət	2800 rpm
	Gərginlik	220 V
Baraban sürəti		5-37 rpm
İstilik növü		Ağac / Kömür
Səmərəlilik		80 kq / saat

[Çay qovurma qurutma maşınının](#) hamısının spesifikasiyası

Model	6CSTP-CM90	6CSTP-CM110
Baraban Çapı	90 sm	110 sm
Baraban Uzunluğu	100 sm	100 sm
Tutum	80 kq / saat	100 kq / saat

Xüsusi ehtiyacınız varsa, müştərilərin ehtiyaclarına uyğun olaraq düzəldilə bilər.

**FOTOLAR**









ƏLAQƏ

**Bu məhsulla maraqlanırsınızsa, qiyməti öyrənmək üçün bizimlə əlaqə saxlayın.**



**↑ ↑ Ən son qiyməti birbaşa əldə etmək üçün işarəni vurun ↑ ↑**



Quanzhou Deli Agroforestril Machinery Co., Ltd.

12# Dongqing Road, Chengxiang Town,

Anxi County, Quanzhou, Fujian, China (Mainland)

WhatsApp / WeChat: 0086-18120033767

Email : [info@delijx.com](mailto:info@delijx.com)

Web: [www.delijx.com](http://www.delijx.com)

---

**Əlaqə saxlaya bilərsiniz contact Əlaqə məlumatlarınızı aşağıya da buraxa bilərsiniz. Adətən sizinlə təxminən 10 dəqiqə ərzində əlaqə saxlayırıq ↓ ↓**